



ZƏRBAYCAN DƏMİRYOLÇUSU

Qəzetin əsası 1931-ci ildə qoyulmuşdur

Mart 2022-ci il
3 (7041)

İndeks 0006
Qiyməti 40 qəpik

Təsisçilər:

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti və Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV:

“Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir”

“Azərbaycan İƏT-in fəal üzvüdür. İƏT-ə üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkəti çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik.

İqtisadi Əməkdaşlıq Təşkilatının mart ayında keçirilmiş XIV Zirvə Toplantısında İƏT-in Tədqiqat Mərkəzinin Nizamnaməsi imzalanmışdır. Mən Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin təşəbbüsünün üzv dövlətlər tərəfindən dəstəklənməsinə görə təşəkkürümü bildirirəm. Azərbaycan ölkəmizdə yerləşəcək Mərkəzin səmərəli fəaliyyətinin təmin edilməsi üçün səylərini əsirgəməyəcək. Mən digər üzv dövlətləri bu mühüm təşəbbüsə qoşulmağa dəvət edirəm.

Son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır.

Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir.

Bizim strateji valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 6 dəfə çoxdur.

Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun, sadəcə, 17,3 faizini təşkil edir. Biz 2030-cu ilin sonuna qədər bu rəqəmi 10 faizə endirməyi planlaşdırırıq.

Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir.

Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Yenə də Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq

əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir.

COVID-19-a gəlinə, Azərbaycan cari ilin yanvar ayının ortalarından peyvəndlənmə kampaniyasına başlamışdır. Ölkədə yetkin əhalinin 60 faizdən çoxuna iki doza peyvənd vurulmuşdur.

Bu günə qədər ölkədə COVID-dən əziyyət çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilmişdir. 2022-ci ildə həmin məqsədlərə dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi paketi ayrılacaqdır.

Azərbaycan pandemiya ilə mübarizə sahəsində global səylərin səfərbər edilməsi üçün mühüm addımlar atır. Biz “peyvənd millətçiliyi”nin qəti şəkildə əleyhinə olduğumuzu daim vurğulayırıq.

Bu il Qoşulmama Hərəkətinin sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib.

Bundan əlavə, Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardımı etmişdir.

Hörmətli həmkarlar, 2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoydu. 44 günlük Vətən müharibəsi Ermənistanın məğlubıyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamasına məcbur edilməsi ilə nəticələndi. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasını təmin etdi.



İşğal dövründə həmin ərazilərdə bütün şəhər və kəndlər, o cümlədən mədəni və dini irs abidələri Ermənistan tərəfindən yerlə-yeksan edilib. Bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində Ermənistan bizim məscidləri dağıtmış və təhqir etmiş, o cümlədən onlardan donuz və inək tövləsi kimi istifadə etmişdir. İşğal dövründə həmin ərazilərdə 67 məsciddən 65-i tamamilə dağıdılmış, digər iki məscidə isə ciddi zərər dəymişdir. Qəbiristanlıqlar da vandalizmə məruz qalmışdır.

Ərazilərin azad olunmasından dərhal sonra biz genişmiqyaslı yenidənqurma işlərinə başlamışıq ki, artıq onların ilkin nəticələri var. Azərbaycan yalnız

özünün maliyyə resurslarına arxalana-raq, sıfırdan yeni şəhər və kəndlər salır. Bu il bu məqsədlərə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılmışdır. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaqdır.

Mən azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan etmişəm. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir”.

(2021-ci il noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısındakı çıxışından)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Rusiya və Azərbaycan birgə səyləri ilə Qafqazda sülhün, Xəzər regionunda və Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsi işinə bundan sonra da sanballı, mən deyərdim, həlledici töhfə verəcəklər”

İlk növbədə, Rusiyaya rəsmi səfərə dəvətə görə Sizə təşəkkürümü bildirmək istədim. Mən yenidən Moskvada olmağıma çox şadam. Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. Təxminən üç ay bundan əvvəl də görüşdük və ikitərəfli gündəliyə, regional problemlərə aid mühüm məsələləri müzakirə etdik. Bizim görüşlərimizin intensivliyi əlaqələrimizin inkişafının dinamik xarakter daşmasına parlaq sübutdur. Rusiya ilə Azərbaycanı çoxəsrlik dostluq, mehriban qonşuluq telləri bağlayır. Vladimir Vladimiroviçin qeyd etdiyi kimi, bu əlaqələr bu gün keyfiyyətə yeni səviyyəyə çatıb.

Ölkələrimiz arasında çox geniş müqavilə-hüquq bazası vardır, 245 sənəd imzalanıb. Lakin onların arasında bu gün imzalanmış Bəyannamə xüsusi əhəmiyyət kəsb edir. Bu Bəyannamə bizim münasibətlərimizi müttəfiqlik səviyyəsinə çıxarır. Bu, həm böyük imtiyaz, həm də böyük məsuliyyətdir. Biz bu günə təkidlə, uzun müddət əməkdaşlıq potensialını artırmaqla, səmimiyyətə, mehriban qonşuluğa, pragmatizmə, qarşılıqlı maraqların nəzərə alınmasına əsaslanan münasibətlər qurmaqla gəlib çatmışıq. Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə üzərində praktiki iş bir ildən bir qədər artıq bundan əvvəl başlanıb. Bu müddətdə ölkələrimizin müvafiq ekspert qrupları tərəfindən 43 bənddən ibarət olan və praktiki olaraq fəaliyyətimizin bütün əsas sahələrini əhatə edən çox geniş sənəd razılaşdırılıb. Bəyannamənin birinci bəndində deyilir ki, tərəflər öz münasibətlərini müstəqilliyə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq əsasında quracaqlar. Bu bənd bizim münasibətlərimizin xarakterinə, ona dəlalət edir ki, bu münasibətlər zamanın sınağından çıxıb və artıq dediyim kimi, dostluq hisslərinə, qarşılıqlı maraqlara və gələcəyə yönəlməyə əsaslanır. Ona görə ki, bu sənəd təkcə çoxillik birgə işə yekun vurmaqla kifayətlənməyib, həm də gələcək üçün böyük perspektivlər açır. Biz qarşılıqlı siyasi fəaliyyəti artıracaq, əvvəl olduğu kimi, yenə bir-birimizi beynəlxalq qurumlarda dəstəkləyəcək, qarşılıqlı ticarətin həcmi artıracaq və gündəlikdəki bütün məsələləri həll edəcəyik.

Bu gün biz 5 saatdan çox Vladimir Vladimiroviçlə birlikdə olduq. Vaxt hiss olunmadan keçdi. Beş saat intensiv ünsiyyət özlüyündə bizim əlaqələrimizin nə qədər sıx və səmimi olmasının göstəricisidir. Biz əminik ki, ticari-iqtisadi sahədə yeni imkanlar açılır. Vladimir Vladimiroviç əmtəə dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasını qeyd etdi. Əminəm ki, bu müsbət meyillər bu il daha da artacaq.



Sizə məlum olduğu kimi, bu il ölkələrimiz arasında diplomatik münasibətlər yaradılmasının 30 illiyidir. Aprel ayında bu tarixi qeyd edəcəyik. Biz həmin hadisəyə yaxşı bünövrə ilə yaxınlaşırıq.

Qarşılıqlı investisiyaların artırılması işində çox ümidverici imkanlar var. Bu gün biz nəqliyyat sahəsində, özü də təkcə ikitərəfli formatda deyil, regionda yeni vəziyyət, yeni geosiyasi reallıqlar nəzərə alınmaqla çoxtərəfli, regional formatda əməkdaşlığın dərinləşdirilməsi imkanlarını da ətraflı müzakirə etdik. Artıq “3+3” deyilən əməkdaşlıq platforması mövcuddur. Əminəm ki, bu platformanın iştirakçıları olan tərəflər ilk addımı atandan sonra, o cümlədən bu sahədə də əməkdaşlıq edəcəklər. Bu gün regionda kommunikasiyaların açılması məsələsi də müzakirə edildi və düşünürəm ki, bu məsələnin çox yaxşı perspektivi var. Bizim fəaliyyətimizi, humanitar əməkdaşlıq üzrə birgə fəaliyyətimizi qiymətləndirdiyinə görə Vladimir Vladimiroviçə təşəkkür edirəm. Bu sahə həmişə prezidentlərin diqqət mərkəzindədir. Biz demək olar ki, bu sahənin inkişafına müvafiq impuls veririk və Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayı və təhsilin rus dilində olduğu məktəblərin sayı barədə Vladimir Vladimiroviçin gətirdiyi rəqəmlər əlamətdardır, onlar özləri çox şeyi deyir. Buna onu əlavə etmək istədim ki, Azərbaycanda ali məktəblərin rus bölməsində 15 mindən çox tələbə təhsil alır və rus dilində təhsilə maraq artır. Ölkəmizdə Moskva Dövlət Universitetinin, Seçenov adına Tibb Akademiyasının filialları fəaliyyət göstərir və biz əməkdaşlıq potensialını artırmaq niyyətindəyik.

Biz bu il Bakı Humanitar Forumunun müntəzəm keçirilməsini də bərpa etməyi planlaşdırırıq. Rusiya

və Azərbaycan prezidentlərinin himayəsi altında keçirilən və keçiriləcək Forumda pandemiya səbəbindən fasilə yaranmışdı. Bu gün biz işğaldan azad edilmiş ərazilərdə aparılan işlərdə Rusiya şirkətlərinin iştirakı ilə bağlı məsələləri də müzakirə etdik, bu işə böyük maraq var. Bu günə qədər artıq Rusiya şirkətlərindən 14 sifariş alınıb və biz həmin sifarişləri diqqətlə nəzərdən keçiririk. Hesab edirəm ki, bu sahə bizim əməkdaşlığımızın yeni sahəsidir. O, həm praktiki baxımdan faydalı olacaq, həm də bizim qarşılıqlı fəaliyyətimizin səviyyəsini artıracaq.

Əlbəttə, bu gün biz regionda münaqişədən sonrakı vəziyyəti də ətraflı müzakirə etdik. Azərbaycan ilə Ermənistan arasında müharibənin başa çatmasında və münaqişədən sonrakı dövrdə nizamlama səylərində roluna görə Rusiyaya və şəxsən Prezident Vladimir Vladimiroviç Putinə təşəkkür edirik. Hesab edirəm ki, belə çoxillik, - otuz ilə yaxın, - qarşıdurma, Azərbaycanın üzləşdiyi böyük itkilər şəraitində bir ildən bir qədər çox vaxt keçəndən sonra Azərbaycan və Ermənistan ən azı iki beynəlxalq formatda, məhz Rusiya, Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrup, habelə Rusiya, Türkiyə, İran, Azərbaycan və Ermənistanın daxil olduğu “3+3” platformasında fəaliyyət göstərsə, bu, artıq bizim niyyətlərimizin göstəricisidir. Əlbəttə, biz gözləyirik ki, Ermənistan tərəfi 9-10 noyabr 2020-ci il tarixli Bəyannamənin bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması, habelə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması barədə bütün bəndləri tamamilə yerinə yetirəcək. Bu, erməni tərəfin hüquqi öhdəliyidir, lakin

təəssüf ki, bu istiqamətdə iş çox ləng gedir. Artıq qeyd etdiyim kimi, Prezident Vladimir Vladimiroviç Putin müharibənin başa çatmasında, nizamlamanın qaynar fazadan siyasi nizamlama fazasına keçməsinə mühüm rol oynayıb. Bu gün Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün yollar axtarışında bizim əsas tərəfdaşımızdır. Bunun üçün imkanlar var. Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağa hazır olduğunu dəfələrlə bəyan edib. Bu müqavilə öz aralarında münasibətləri tənzimləmək istəyən hər hansı ölkələr üçün zəruri olan sərhədlərin dəqiqləşdirilməsi, delimitasiyası və digər məsələləri də əhatə edəcək.

Mən əminəm, regionda yeni reallıqlar yeni imkanlar yaradacaq. Azərbaycan dinc gələcək əzmindədir. Bizə müharibə lazım deyil. O, bizə heç vaxt lazım olmayıb. Azərbaycan ərazilərinin azad edilməsi, ərazi bütövlüyünün hərbi yolla bərpa olunması məcburi tədbir idi və müharibədən sonrakı mərhələdə bu məsələni siyasi metodlarla həll etməyə hazır olmağımız bizim niyyətlərimizin daha bir təsdiqidir. Mən əminəm ki, Rusiya və Azərbaycan birgə səyləri ilə Qafqazda sülhün, Xəzər regionunda və Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsi işinə bundan sonra da sanballı, mən deyərdim, həlledici töhfə verəcəklər.

Hörmətli Vladimir Vladimiroviç, dəvətə, qonaqpərvərliyə görə Sizə bir daha təşəkkür edirəm. Fərsətdən istifadə edib Rusiyanın dost, müttəfiq xalqına yeni uğurlar və yeni nailiyyətlər arzu etmək istədim.

(Fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata bəyanatı)

Misir KİV-i Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdama səfəri barədə xəbər yayımlayıb

Misirin “Asia Əl Yom” agentliyinin saytında və “Əl Masriyə” portalında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdamda Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksində olmaları barədə xəbər yayımlanıb.

AZƏRTAC-a istinadla hazırlanan xəbərdə qeyd olunub ki, dövlətimizin başçısına və xanımına kompleksdə görülməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verilib. Misirli oxucuların diqqətinə çatdırılıb ki, XVIII əsrə aid və iki binadan ibarət olan bu tarix-memarlıq abidəsi xan nəslinin ilk müllərindəndir. Saray Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyır. Buna görə də, Pənahəli xanın imarəti də adlandırılıb.

Xəbərdə vurğulanıb ki, işğal edilən ərazilərdəki digər tarixi-mə-



dəni, dini abidələr kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb, buradan tövlə kimi istifadə olunub.

Materialda diqqətə çatdırılıb ki, Qarabağ xanları Pənahəli xanın, İbrahimxəlil xanın və Mehdiqulu xan Cavanşirin, eləcə də onların ailə üzvlərinin - Xan qızı, şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın, şair və ictimai xadim Cəfərqulu xan Cavanşirin, xeyriyyəçi, Şuşada Aşağı və Yuxarı Gövhərağa məscidlərini tikdirmiş Gövhərnisə bəyimin, şairə, “Məclisi-üns”ün iştirakçılarından olmuş Xanbikə xanımın qəbir-ləri burada yerləşir. Xan sarayının yaxınlığında yerləşən və Qarabağ xan nəslinin bir çox nümayəndələrinin dəfn edildiyi İmarət qəbiristanlığı da erməni vəhşiliyinə məruz qalıb.

Azərbaycan və Rusiya dəmir yolları arasında bir sıra mühüm məsələlər müzakirə olunub



“Azərbaycan Dəmir Yolları” QSC-də “Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun birinci müavini Sergey Pavlovla görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov işğaldan azad olunan ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərindən danışır, çəkilən yeni dəmir yolu xətləri haqqında ətraflı məlumat verib.

Cəmiyyət sədri nəqliyyat və logistika sahəsində əməkdaşlıq, xüsusilə ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin fəaliyyətinin genişləndirilməsinə yeni imkanlar açıldığını vurğulayıb.

Görüşdə “Şamal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Bakı-Dərbənd dəmir yolu xəttinin elektrifikasiyası, Bakı-Yalama xəttinin sabit cərəyandan dəyişən



cərəyana keçirilməsi üzrə işlərin maliyyələşdirilməsi və bu xətdə işlərin tamamlanma müddətləri ilə bağlı müzakirələr olub. Bu istiqamətdə Rusiya və Azərbaycan tərəflərində işlərin sinxronlaşdırılması, habelə işlərin cari gedişi, qəbul edilən texnoloji həllər barədə qarşılıqlı məlumatlandırılma qaydalarına baxılıb.

“Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun birinci müavini

Sergey Pavlov Azərbaycan Dəmir Yollarında görülən işləri yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. O, yükdaşıma sahəsində əməkdaşlığın daha da genişləndiriləcəyini, yeni yüklərin cəlb olunması ilə bağlı imkanların bundan sonra da artırılacağını qeyd edib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin beynəlxalq əlaqələri genişlənilir



“Azərbaycan Dəmir Yolları” QSC-də Udmurtiya Respublikası rəhbərinin Rusiya Federasiyası Prezidenti yanında Daimi Nümayəndəsi - Udmurtiya Hökumətinin sədr müavini Mixail Xomiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ölkəmizin polad magistralında görülən işlərdən danışib. O, 44 günlük Vətən müharibəsi nəticəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şücaətli Ordumuzun əldə etdiyi Böyük Zəfərdən sonra işğaldan azad olunan ərazilərdə aparılan irimiqyaslı quruculuq-bərpa işləri barədə qonaqlara məlumat verib. Bərdə-Ağdam, Horadiz-Ağbend dəmir yolu layihələrinin gedişatından söhbət açıb. Sədr son illərdə dəmir yolu sahəsində, xüsusilə lokomotiv parkının yenilənməsi və genişləndirilməsi istiqamətində görülən tədbirləri diqqətə çatdırıb.

Udmurtiya Hökumətinin sədr müavini Mixail Xomiç respublikasının iqtisadi-ticari potensialı, ixrac və investisiya imkanları ilə bağlı məlumatları bölüşüb. Azərbaycanın global nəqliyyat və logistika qovşağında etibarlı körpü rolu oynadığını vurğulayan qonaq ölkəmizlə dəmir yolu sahəsində mövcud əməkdaşlığı genişləndirməyə maraqlı olduqlarını qeyd edib.

Sonra nümayəndə heyətinin tərkibində təmsil olunan şirkətlərin təqdimatı olub. Təqdimatlar dəmir yolu avadanlıqlarının, metal kons-

truksiyaaların, məmulatların və hissələrinin, təhlükəsizlik sistemlərinin işlənilib hazırlanması və istehsalı, obyektlərin tanıma sistemləri, dəmir yolu keçidləri üçün avtomatika və digər sahələri əhatə edib. Şirkət nümayəndələri dispetçerlik, nəqliyyat və real vaxt rejimində çalışan yüksək yüklü idarəetmə sistemləri sahəsində proqram təminatının hazırlanması, yük daşımaları sahəsində avtomatlaşdırılma, informasiya texnologiyaları ilə bağlı təkliflərini irəli sürüblər. Bildirilib ki, həmin şirkətlər “Rusiya Dəmir Yolları” ASC, eləcə də bir sıra ölkələrin dəmir yolu nəqliyyatı qurumları ilə uğurlu əməkdaşlıq əlaqələrinə malikdir.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin beynəlxalq şirkətlərlə əməkdaşlığa xüsusi önəm verdiyi vurğulanıb.





QALIBLƏRƏ MÜKAFATLAR TƏQDİM OLUNDU



Novruz bayramı ərəfəsində Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsində 2021-ci ilin ilin qabaqcıllarını mükafatlandırılması cəmnasibətilə toplantı keçirildi.

Tədbiri giriş sözü ilə açan MHİRK-in sədri Fəzail Bağirov toplantı iştirakçılarını salamladı və işinin öhdəsindən bacarıqla gələn peşəkarları əməkdaş əldə etdikləri uğurlar münasibətilə təbrik etdi. Qeyd etdi ki, bu uğur sizin zəhmətinizin bəhrəsidir. Bir tərəfdən pandemiya, digər tərəfdən torpaqlarımız uğrunda gedən müharibə Azərbaycan Dəmir Yollarında iş ahəngini poza bilmədi. Əksinə, dəmiryolçular Vətənin qələbəsi üçün daha böyük töhfələrə imza atdılar.

Komitə sədri qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən siyasəti, təşəbbüsü və güclü orduya malik olması sayəsində torpaqlarımızı geri ala bildik. Bu, bizim milli qürurumuzun təcəssümü idi. Coğrafi mövqe hər ölkənin taleyi olsa da, ondan düzgün faydalanmağı yalnız uğurlu lideri olan xalqlar bacarır. Vətənin müdafiəsi üçün yaşından asılı olmayaraq ölkənin mürd övladları ön cəbhəyə yollandılar. Onların sırasında mənim və bir çox dəmiryolçuların övladları da vardı. Azərbaycan torpaqlarının müdafiəsində dayanan mətin əsgərlərimiz qələbə əldə etməklə bizə əsl zəfər bayramı yaşatdılar. Zəfər savaşında qazanan tarixi qələbənin ildömünü ölkə səviyyəsində təntənəli şəkildə qeyd olundu.

Natiq bildirdi ki, millətimizin folklor zənginliyini təcəssüm etdirən Novruz bayramı illər boyu təqibə məruz qalıb. Məqsədli şəkildə onun qeyd edilməsinə imkan verilməyib. Bununla belə, çətinliklə də olsa, elimizin-öbəmizin milli-mənəvi dəyərlərini qoruyub saxlaya bildik. Baharın gəlişi ilə bağlı qədim əcdadlarımızın miras qoyduğu el şənlikləri Odlar diyarında yüz illərdən bəri xüsusi mərasimlərlə qarşılanıb, təntənə ilə müşayiət olunub. Lakin torpaqlarımız düşmən tapdağı altında qaldığı zamanlarda sanki "Novruz" da Dağlıq Qarabağda əli qandallı bir əsir idi. Düşmən əsarəti altında olan torpaqlarımızda yazın-baharın gəlişi hiss olunmurdu. Dağların ətəyi lələlərdən, novruz gülünün xoş ətrindən əskik idi. 44 günlük müharibədən sonra "Novruz" da yadellilərdən xilas olundu.

Komitə sədri dəmir yolunda aparılan islahatlardan, əldə olunan uğurlardan bəhs etdi. Bildirdi ki, ölkə polad magistralında həyata keçirilən irihəcmli işlərin reallaşmasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov başda olmaqla, bu sahədə çalışan insanların böyük zəhməti var.

MHİRK-in sədr müavini – təşkilat şöbəsinin müdiri Samir Böyükzadə MHİRK-in qərarı ilə 2021-ci ildə əməkdaş yüksək nailiyyətlər qazanan dəmiryolçuların adlarını toplantı iştirakçılarının nəzərinə çatdırdı.

Sonra dəmiryolçulara mükafatlar təqdim olundu. Qaliblər çıxış edərək, onlara göstərilən qayğı və diqqətə görə öz minnətdarlıqlarını çatdırdılar.

Vasif SÜLEYMAN



"Əla yol işçisi – ilin ən yaxşı mütəxəssisi" fəxri adının qalibləri

1. Məmmədov Rauf Elşən oğlu - İnsan Resursları idarəsinin əmək haqqı şöbəsinin rəisi
2. Bayramov Bayram Maarif oğlu - Yük daşıma Departamentinin stansiyaların idarəedilməsi xidmətinin yük qatarlarının tərtibatı şöbəsinin rəisi
3. Şirinov Elçin Yaqub oğlu - Yük daşıma Departamentinin Yük və kommersiya xidmətinin yük və kommersiya əməliyyatlar şöbəsinin böyük inspektoru
4. Abasov Aydın İlyas oğlu - Yük daşıma Departamentinin Şimal vaqon istismar deposunun böyük vaqon baxıcısı-təmirçisi
5. Novruzov Fuad Yaqub oğlu - Sərnişin daşıma Departamentinin Texniki xidmət mərkəzinin informasiya texnologiyaları üzrə mütəxəssisi
6. Bağirov Məzahir Ağa oğlu - İnfrastruktur Departamentinin Elektrik quraşdırma sahəsinin drezin sürücüsü
7. Məmmədov Mehman Adil oğlu - İnfrastruktur Departamentinin Motorlu rels nəqliyyatı, Maşın mexanizmlərinin təmiri emalatxanasının rəisi
8. Mirzəyev Sabir Məsi oğlu - İnfrastruktur Departamentinin Fövqaladə Hallar Qatırı İdarəsinin istismar üzrə rəis müavini sahəsinin elektrik mexaniki

9. Həsənaliev Şahin Şahmar oğlu - "11 sayılı İDYM" MMC-in əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisi

10. Nürəddinov Nurlan Tapdıq oğlu - "5 sayılı İDYM" MMC-in texniki-istehsalat şöbəsinin rəisi

11. İbişov Süleyman Yavər oğlu - Yanacaq və enerji resurslarının idarəedilməsi Departamentinin SƏTƏM bölməsinin rəisi

12. Şəmxalova Gülşən Valeh qızı Həkim-Sanitar Xidmətinin 2 sayılı Bakı Dəmir Yolu poliklinikası MMC-in həkim-terapevti

13. Calalov Şahsuvar Müseyib oğlu - Mühafizə Departamentinin Bilərci yüklərin və obyektlərin mühafizə komandasının qarovul rəisi

14. Məmmədov Sabit Zabit oğlu - Texniki Xidmət və İstismar Departamenti "Qonaq evinin" çilingəri

15. Hüseynov Şaban İslam oğlu - "ADY Ekspres" MMC Şərq vaqon deposunun elektrik sexinin ustası

16. Namazov Siyavuş İmran oğlu - "Dəmiryolservis" MMC 1 sayılı İDYM-in sahə rəisi

17. Babatov Sərdar Sağlar oğlu - Məlumat Hesablama Mərkəzi Departamentinin işlər şöbəsinin rəisi

"İlin qabaqcıl maşinisti" fəxri adının qalibləri

1. Nürəddinov Qüdrəddin Şərafəddin oğlu - Sərnişin Daşımaları Departamenti İstismar Xidmətinin maşinisti

2. Əliyev Abbas Meybulla oğlu - Yük Daşımaları Departamentinin Bilərci manevr lokomotivlərinin istismarı deposunun maşinisti

3. Mehdiyev Sabir Miriş oğlu - Yük Daşımaları Departamentinin Gəncə manevr lokomotivlərinin istismarı deposunun maşinisti

4. Fərruxov Bəxtiyar Yusif oğlu - Yük Daşımaları Departamentinin İmişli manevr lokomotivlərinin istismarı deposunun maşinisti

5. Həsənov Mirəziz Həbibulla oğlu - Yük Daşımaları Departamentinin Salyan manevr lokomotivlərinin istismarı deposunun maşinisti

6. Ağayev Məmmədağa Şəmsəddin oğlu - İnfrastruktur Departamentinin Bilərci magistral lokomotivlərinin idarə edilməsi sahəsinin maşinisti

7. Əliyev Aqşin Böyükkişi oğlu - İnfrastruktur Departamentinin Salyan magistral lokomotivlərinin idarə edilməsi sahəsinin maşinisti

8. Cavadlı Rəhman Mehman oğlu - İnfrastruktur Departamentinin Gəncə magistral lokomotivlərinin idarə edilməsi sahəsinin maşinisti

9. Səfərov Elçin Tahir oğlu - İnfrastruktur Departamentinin İmişli magistral lokomotivlərinin idarə edilməsi sahəsinin maşinisti



Dəmiryolçular bütün xalqımızı NOVRUZ BAYRAMI münasibətilə təbrik edirlər!

XOŞ GƏLİB, BU İLİN YAZI, XOŞ GƏLİB...



Bu gün hər birimiz ömrünün neçənci baharına qədəm qoymasından asılı olmayaraq, birlikdə müstəqil Azərbaycanımızın, qalib Azərbaycanımızın baharını yaşayırıq.

Tarixi mənbələrin məlumatına görə, Novruz bayramı e.ə. 505-ci ildən qeyd olunur. Şimal yarımkürəsində yazın başladığı, gecə-gündüz bərabərliyi günündə, martın 20-21-də keçirilir.

“Novruz” yurdumuza bahar, bərəkətli və tərəvətli günlər gətirir. Millətimizin tarixindən, ulu köklərindən gələn bu əziz bayram qəlblərimizə sevinc, ürəklərimizə xoş niyyətlər bağışlayır, insanları bir-birinə qarşı daha da mehriban edir. Bu bayram cavanı da, qocanı da körpəni də eyni cür sevindirir. Bahar bayramı müxtəlif düşüncələrə, müxtəlif siyasi əqidəyə malik insanlar tərəfindən eyni cür qarşılır. «Novruz» yeni ilin, yeni arzuların başlanğıcıdır. “Novruz”un hər gəlişi xalqı birləşdirir, mətinləşdirir və hər birinə bir daha öz zəngin tariximizi xatırladır.

Yaşadığımız dövr ərzində çox bayramları qeyd etmişik. Lakin

xalqımıza və milli mənsubiyyətimizə xas olmayan o bayramlar müvəqqəti və öləri olub, artıq yaddaşlarımızdan silinib. Ancaq “Novruz” bayramını biz daim qeyd etmişik, edirik və edəcəyik. Hətta bu bayramın yasaq olunduğu, ona dini don geyindirildiyi illərdə belə xalqımızı heç bir qüvvə öz sevinci ilə bölüşməyi qadağan edə bilməyib. Uzaq əsrlərdən bu günə kimi xalq “Novruz”u, “Novruz” isə xalqı yaşadıb.

1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə edərək müstəqil, demokratik Azərbaycan dövlətini yaratdı. O da həqiqətdir ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir. Bir əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin qorunub saxlanması, onun bəşəri dəyərlərlə daha da möhkəmləndirilməsi Azərbaycanın ümummilli lideri Heydər Əliyevin şəriksiz xidmətidir. Onun ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Azərbaycanı bir ölkə olaraq dünya xəritəsindən silinməsi təhlükəsindən

qurtardı. Ölkəmiz dünya arenasında öz yerini müəyyən eləməklə bərabər, tarixi ənənələrini yaşatmaq imkanı da qazandı.

Hələ keçmiş İttifaq məkanında milli bayramlara yasaq qoyulduğu vaxtlarda ölkəyə rəhbərlik edən Heydər Əliyev “Novruz bayramı”nın ən yüksək səviyyədə keçirilməsi üçün bütün imkanları yaradırdı. Bunlar tarixi əhəmiyyəti olan böyük işlər idi. Məhz bunun nəticəsidir ki, 2010-cu il fevralın 23-də BMT Baş Məclisinin 64-cü sessiyasında “Sülh mədəniyyəti” adlı 49-cu bəndə müvafiq olaraq “Beynəlxalq Novruz günü” adlı qətnamə layihəsi yekdilliklə qəbul edilmiş, BMT martın 21-ni Beynəlxalq Novruz Günü elan etmişdir. BMT-nin ardınca daha bir nüfuzlu beynəlxalq təşkilat -ATƏT Novruz bayramını öz təqviminə saldı.

“Novruz bayramı” qədim təqvimlərdə təzə ilin başlanğıcı kimi qeyd olunur. Bunun rəmzi mənası da təzəliyə işarədir. Çünki baharın gəlişi ilə torpaq oyanır, torpağın oyanması hər şeyə təzəlik gətirir.

Nə yazıqlar, bayramlar bayramı Novruz xalqın qaraguruhçu dini kə-

simi və sovetlər dönəmində mənfur bolşeviklər tərəfindən kəskin təhdid və təqiblərə məruz qalmışdır. Belə ki, Novruzun yaranma tarixinin İslamdan min illər qədimə getməsinə baxmayaraq, dini xurafat onu dini bayram kimi qələmə verməyə çalışırdı. İslamın qatı düşməni, sionistlərin astar üzə olan kommunistlər dinçilərin bu mövqeyindən sui-istifadə edərək, ümumiyyətlə, xalqın ən qədim və müqəddəs bayramı Novruz qadağan etmişdilər. Bu təpkilərə baxmayaraq, xalqımız Novruz bayramını məhdud şəkildə olsa da, hər il layiqincə qeyd edib.

Sovetlərin qılıncının dalı da, qa-bağı da kəsən bir məqamda - 1968-ci ildə Azərbaycanın fikir tarixində parlayan bir düha - ictimai-siyasi xadim, Azərbaycan KP MK-nın katibi Şıxəli Qurbanovun rəhbərliyi ilə Novruz bayramı Bahar bayramı (əslində heç nə dəyişməmişdi) adı altında Azərbaycan boyu təntənəli şəkildə qeyd olundu.

Rəsmi Novruz qadağaları ötən əsrin 90-cı illərinə qədər sürsə də, Sovetlər imperiyasının süqutu ərəfəsində - Azərbaycan KP-nin 1988-ci il Noyabr Plenumunda bayram üzərindəki qadağan damğası birdəfəlik silinib atıldı. Bu xalqımızın böyük sevincinə səbəb oldu. O vaxtdan başlayaraq xalqımız Novruz bayramını hər il böyük təntənə və ruh yüksəkliyi ilə qeyd edir.

Bir sözlə, Novruz xalqımızın tarixinə həkk edilmiş əzəli və əbədi xalq bayramıdır. Deməli, xalqımız durduqca, bu bayram da onunla bərabər addımlayacaq. Odur ki, bayramınız mübarək, əziz soydaşlarım! Ömrünüzün hər fəsli bahar ovqatlı, bahar nəfəsli olsun!

Vasif SÜLEYMAN

Dəmiryolçuların Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının müşavirəsi Bakıda keçirilib



Fevral ayının 21-24-də Bakı şəhərində Dəmiryolçuların Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının "İslahatlar şəraitində həmkarlar ittifaqlarının Kollektiv Sazişin bağlanması, strukturu və maliyyə siyasətinin dəyişməsi" mövzusunda müşavirəsi keçirilib.

Müşavirənin işində MDB və Baltıqyanı ölkələrinin 7 həmkarlar ittifaqının (Azərbaycan, Rusiya Federasiyası, Belarus, Ukrayna, Qazaxıstan, Çexiya) 30 nümayəndəsi əyani, 6 həmkarlar ittifaqının (Özbəkistan, Tacikistan, Moldova, Gürcüstan, Qırğızıstan, Litva) 15



nümayəndəsi onlayn formatda iştirak edib.

Tədbirdə Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fəzail Bağirov, MHİRK-in aparat işçiləri, Birləşmiş və Azad həmkarlar ittifaqı komitələrin sədrləri iştirak ediblər.

Müşavirədə çıxış edən MHİRK-in sədri Fəzail Bağirov son illər ərzində "Azərbaycan Dəmir Yolları" QSC-də aparılan islahatlar, yeni layihələrin həyata keçirilməsi istiqamətində görülən işlərdən, eyni zamanda islahatlar şəraitində dəmiryolçuların hüquqlarının qorunması və sosial-iqtisadi məsələlərin həlli üzrə Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin fəaliyyəti barədə məlumat verib.

Gündəlikdə duran bütün məsələlər üzrə təcrübə mübadiləsi aparılıb, həmkarlar ittifaqlarının gələcək fəaliyyəti müzakirə edilib və bu istiqamətdə müəyyən nəticələr alınıb.

Tədbirin mədəni proqramını çərçivəsində müşavirə iştirakçıları Bakı dəmir yolu vağzalını, Dəmir yolu muzeyi ilə tanış olub, qonaqlar üçün Bakı şəhərinin tarixi abidə və digər mədəniyyət obyektlərinə ekskursiya təşkil edilib.

Özbəkistan portalı Azərbaycanda "Şuşa İli" elan olunması ilə bağlı məqalə yayımlayıb

Özbəkistanın "ziyouz.uz" portalı öz sahifəsində 2022-ci ilin ölkəmizdə "Şuşa İli" elan olunması ilə bağlı özbək dilində məqalə yerləşdirib.

AZƏRTAC xəbər verir ki, materialda Şuşa şəhərinin tarixi, mədəniyyəti haqqında məlumat verilir.

Yazıda deyilir ki, şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub və ilk vaxtlarda şəhər Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad da adlanıb.

Materialda bu il Şuşa şəhərinin 270 illiyinin qeyd edilməsi haqqında danışılır, orada aparılan tikinti və quruculuq işlərindən söhbət açılır.



Ozərbaycanda 2022 il "Şuşa şəhəri ili" dəfələlərlə qeyd olunur. Məmləkət prezidenti İlham Aliyev 5 yanvar kuni bu haqdağı fərmonni imzələdi. Bu o'rinde şəhərin tarixi əhəmiyyəti, mədəni-mədəniyyət qadriyyəti inobatına olınan. Jorij yildə məzkur tarixi şəhərin 270 illiyi ham nishonlanadı.

Hujatda qeyd etilishichə, 1752 yildə Qorabog' hukmdori Pənahəlixon tomonidan asos solingan Shusha şəhəri salkam uch əsr ichida dolq'ali tərəqqiyot yo'lini bosib o'tgan və butun Janubiy Kavkazning mədəni, ijtimo-yəhsiyəti həyatiga muhim o'rin tutuvchi boshkenigə aylangan.

"Shusha – Qorabog'ning gultoji, xalqimiz uchun muqəddəs və mo'təbər məskən. Shushaga muhabbat hər bir ozarbayjonlik mədəniyyəti oləmining ayrılməs tərkibi qismigə aylangan", – deyiladi hujatda.

Qidirish...

Mavzular

Bosh sahifa
Yangiliklər
Matbuot
İlm və fan
Tarix
Hikmətnoma
Suhbatlar
O'zbek ziyolilari
Oila və jamiyat
Ajoyibotlar
Kutubxona
Videoteka

Adabiyot

O'zbek mumtoz she'riyati
O'zbek she'riyati
Jahon she'riyati
O'zbek xalq og'zaki ijodi
O'zbek nasri onlayn antologiyasi
Jahon nasri onlayn antologiyasi
Eng sara əsərlər

So'nggi kiritmalar

Gulsara Ismoilova. Chokar she'riyati

Məqalədə vurğulanır ki, Şuşa şəhəri 1992-ci il mayın 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən işğala məruz qalıb, 2020-ci il noyabrın 8-də rəşadətli Azərbaycan Ordusunun əsgər və zabidləri tərəfindən azad edilib.

Yazıda Şuşa şəhərinin qədim abidələri, zəyəratgahları, hər birinin məscidi, bulağı, hamamı olan 17 məhəlləsi, tanınmış şəxsiyyətləri haqqında məlumat verilir. Qeyd edilir ki, Şuşanın işğalına qədər şəhərdə 170 nadir memarlıq abidəsi, 160 qədim tikili var idi və düşmən bu abidələrin əksəriyyətini dağıdıb.

TORPAQ - UĞRUNDA ÖLƏN VARSA, VƏTƏNDİR

Torpaqlarımıza düşmən təcavüzü başlayan gündən, hamı kimi, dəmiryolçular da haqq savaşına qoşuldular. Yüzlərlə dəmiryolçu həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük Zəfər Savaşında torpaqlarımızın düşmən tapdağından azad olunması üçün igidlik göstərdilər. Bu döyüşlər zamanı, dəmiryolşular arasında şəhidlik zirvəsinə yüksələnlər də oldu.

Torpaqlarımızın müqəddəsliyi uğrunda Birinci Qarabağ müharibəsində canından keçənlər arasında Sərnışın daşımaları Departamentinin vaqon bələdçiləri Camal Hacığa oğlu Əliyev (02.03.1961-09.02.1994) və Arif Əmiraslan oğlu Nəsimov (01.06.1967-26.01.1992) da vardı.

Bu günlərdə İstismar xidmətinin akt zalında 1-ci qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn işçilərimizin xatirəsinə



masası ilə əlaqədar tədbirdə iştirak edə bilmirdilər).

Tədbir Azərbaycan Himninin səsləndirilməsi ilə başladı. Açı-

daşımaları Departamentinin Birleşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Bədəlov, İstismar xidmətinin Həmkarlar

nin rəisi Mətləb Rəhimli və şəhid Camal Əliyevin ailəsi adından yeganə qız övladı Şəfiqə Camal qızı Sadıqova çıxış etdilər.



yeni yaradılmış guşənin açılışı olub.

Tədbirdə şəhid Camal Əliyevin ailə üzvləri iştirak edirdi (şəhid Arif Nəsimovun ailə üzvlərinin Corona-19 virusuna yolux-

luş tədbirini aparan xidmət rəisi İlham Hüseynovun təklifi ilə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra İstismar xidmətinin rəisi İlham Hüseynov, Sərnışın



İttifaqı Komitəsinin sədri Elxan Quliyev, tədbirə dəvət olunmuş "ADY" QSC Veteranlar şurasının sədri Mehdi Hacıyev və Şuranın üzvü Əvəz Əsgərov, İstismar xidmətinin İnsan resursları bölməsi

Tədbirin sonunda Həmkarlar İttifaqı Komitəsi adından şəhid ailələrinə maddi yardımlar təqdim olundu və belə görüşlərin vaxtaşırı keçirilməsi qərara alındı.

Özbəkistan saytlarında Azərbaycan Prezidentinin AZƏRTAC-a müsahibəsi ilə əlaqədar məqalələr dərc edilib

Özbəkistanın “xabar.uz” və “ziyouz.uz” portalları öz səhifələrində Azərbaycan Prezidenti İlham Əliyevin Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibəsi ilə əlaqədar özbək və rus dillərində məqalələr yerləşdirib.

“xabar.uz” portalı yazır ki, AZƏRTAC-ın müxbirinin bu günlərdə Rusiyada erməni faşist Qaregin Njde haqqında filmin yayımının dayandırılması ilə bağlı sualına Azərbaycan Prezidenti İlham Əliyev belə cavab verib: “İlk dəfə olaraq, bu məsələni siyasi müstəviyə gətirən mən olmuşam. Mən əvvəlki illərdə də dəfələrlə bu erməni faşistləri haqqında öz çıxışlarımda məsələ qaldırmışdım. Beynəlxalq təşkilatlar qarşısında, ölkələr qarşısında məsələ qaldırmışdım ki, faşistlərin qəhrəmanlaşdırılmasına imkan vermək olmaz. Cəllad Njde ilə bağlı mən MDB Zirvə görüşünün birində öz çıxışım da məsələni qaldırdım. Dedim ki, Njdeyə Ermənistanın paytaxtında



- İrəvanda qoyulan abidə faşizmin təbliğatıdır. Buna son qoyulmalıdır. Bu adam faşist olub. Bu adam cəllad olub. Bu adam günahsız azərbaycanlıların və ondan sonra İkinci Dünya müharibəsi zamanı sovet ordusunun əsgərlərini, zabitlərini qətlə yetirib”.

“ziyouz.uz” portalı müsahibəyə istinadla yazır ki, Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub, beş raket isə partlamayıb.

Prezident deyib: “Təkcə Gəncə şəhərində 26 mülki vətəndaş namərd atəş nəticəsində həlak oldu, erməni faşizminin qurbanı oldu. Gəncə şəhəri həm “Toçka-U”, həm “SCUD” raketləri ilə atəşə tutulurdu”.



19-cu Xəzər Beynəlxalq NƏQLİYYAT, TRANZİT VƏ LOGİSTİKA SƏRGİSİ

20 | 21 | 22 APREL 2022

BAKİ EKSPONAZ MƏRKƏZİ



“TransLogistica” sərgisi – Azərbaycanın və eyni zamanda region ölkələrinin dövlət nəqliyyat strukturlarını təmsil edən rəhbər və mütəxəssislərlə görüşmək, nəqliyyat texnologiyalarının ən son nümunələrini nümayiş etdirmək, perspektiv dövlət infrastruktur layihələri ilə tanış olmaq, məhsullar üçün yeni satış kanalları tapmaq, habelə dəmir yolları, dəniz limanları, aerodromlar və logistika mərkəzlərinin tikintisi, eləcə də hərəkət heyətinin istehsalı və gəmiqayırma sahələrində təcrübə mübadiləsi üçün geniş imkan yaradır.

“Aqroekspress” layihəsi çərçivəsində Azərbaycandan Rusiyaya ilk yük qatarı göndərilib

Fevralın 12-də “Aqroekspress” layihəsi çərçivəsində ölkəmizdə istehsal olunan 1000 tonadək xurma 17 vagonlardan ibarət sürətli qatar vasitəsilə Xaçmaz rayonundakı Ləcət stansiyasından Rusiyanın Moskva vilayətinin Selyatino stansiyasına yola salınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilk yük qatarının Rusiyaya göndərilməsi münasibətilə keçirilən təntənəli mərasimdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov, Dövlət Gömrük Komitəsinin sədr müavini Cavad Qasimov, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Rusiya İxrac Mərkəzi”nin və özəl sektorun nümayəndələri iştirak ediblər.



Rusiyanın dost və strateji tərəfdaş olduğunu bildirib, hər iki ölkənin bir sıra platformalar çərçivəsində fəal əməkdaşlıq etdiyini vurğulayıb.

Nazir müavini ölkələrimiz arasında həyata keçirilən birgə fəaliyyətin uğurlu nəticəsi olaraq reallaşdırılan “Aqroekspress” la-

“Alliance Logistics” MMC-nin rəhbəri Natiq Heydərov, Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov,



Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov Azərbaycan ilə Rusiya arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib, “Aqroekspress” layihəsinin hər iki ölkənin iqtisadi-ticarəti əlaqələrinin genişləndirilməsindəki rolunu və əhəmiyyətini diqqətə çatdırıb.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan və

layıb. Nazir müavini iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan-Rusiya əməkdaşlığının uğurlu inkişafını qeyd edib, iqtisadi potensialın reallaşdırılması, qarşılıqlı ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, ticarət dövriyyəsinin strukturunun şaxələndirilməsi istiqamətində görülən işlər barədə məlumat

verib. Nazir müavini ölkələrimiz arasında həyata keçirilən birgə fəaliyyətin uğurlu nəticəsi olaraq reallaşdırılan “Aqroekspress” layihəsinin qarşılıqlı faydalı əməkdaşlığın və biznesin inkişafı üçün əhəmiyyətindən danışib, nəqliyyat-tranzit potensialının artırılmasına töhfə verəcəyini, sahibkarlığın stimullaşdırılmasına yönəlmiş dəstək tədbiri olduğunu diqqətə çatdırıb.

Dövlət Gömrük Komitəsinin sədr müavini Cavad Qasimov,

“Rusiya İxrac Mərkəzi”nin rəhbəri Nuri Quliyev və digərləri “Aqroekspress” layihəsinin effektiv qurulmuş ixrac-idxal logistika sistemi sayəsində çatdırılma müddətini və daşınma xərclərini azaltmağa yönələn, yüklərin sürət qatarları vasitəsilə çatdırılması üzrə ixtisaslaşmış xidmət olduğunu qeyd ediblər.



Türkiyə Böyük Millət Məclisi Şuşa Bəyannaməsini təsdiqləyib

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsi fevralın 3-də Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənib.

AZƏRTAC-ın xüsusi müxbiri Türkiyə Böyük Millət Məclisinin iclas salonundan xəbər verir ki, TBMM-nin sədri Mustafa Şentopun imzası ilə Xarici İşlər Komissiyasında müzakirəyə çıxarılan Şuşa Bəyannaməsi adıçəkilən komissiya tərəfindən yüksək dəyərləndirilib və zəruri tarixi sənəd kimi parlamentin müzakirəsinə təqdim olunub.

Şuşa Bəyannaməsinin təsdiqi ilə bağlı TBMM-də səsvermə Türkiyə vaxtı ilə saat 23:25 dəqiqədə başa çatıb.



Kazım Cəlali: Rəşt-Astara dəmir yolunun tikintisinin sürətləndirilməsi olduqca vacibdir

Şərqlə Qərbi nəqliyyat baxımından birləşdirən və İran iqtisadiyyatına böyük töhfə verəcək Rəşt-Astara dəmir yolunun tikintisinin sürətləndirilməsi olduqca vacibdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Rusiyadakı səfiri Kazım Cəlali İRNA agentliyinə verdiyi müsahibədə deyib.

O bildirib ki, Finlandiya-ya qədər uzanan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara dəmir yolu Avropa ilə Asiyayı birləşdirəcək.

Yüklərin tranzit daşınmasından yalnız İran deyil, Rusiya və digər region ölkələri də gəlir əldə edəcəklər. İran 164 kilometrlik Rəşt-Astara dəmir yolunun tikintisini yekunlaşdırmaq üçün ciddi səylər göstərməlidir.

Səfir nəzərə çatdırıb ki, Çindən, Hindistandan və digər Cənub-Şərqi Asiya və Körfəz ölkələrindən yüklər İrandan tranzit keçərək Rəşt-Astara dəmir yolu ilə Avropaya və əks istiqamətə daşınacaq.

Qeyd etmək lazımdır ki, Rəşt-Astara dəmir yolu Qəz-



vin-Rəşt dəmir yolunun davamıdır. Bu yol İran ilə Azərbaycanın da dəmir yolları sistemlərini birləşdirəcək. İranın Bəndər-Abbas və Çabahar limanına daxil olan yüklər Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu

ilə Azərbaycan ərazisindən keçməklə Rusiya və Avropaya daşınacaq.

Hazırda Qəzvin-Rəşt yolu istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Azərbaycanın Astara şəhəri ilə

İranın Astara şəhərlərini birləşdirən 8,5 kilometrlik dəmir yolu da inşa olunub. Rəşt-Astara yolu istismara buraxıldıqdan sonra “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu segmenti işə salınacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-də koronavirus təhlükəsi ilə əlaqədar yaradılan qərargah fəaliyyətini davam etdirir

Koronavirus xəstəliyinin dəmiryol nəqliyyatında yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativliyini təmin etmək məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC-nin və tabeliyində olan qurumların rəhbər şəxslərindən ibarət qərargah yaradılıb.

Bununla yanaşı, Bakı Dəmiryolu Vağzalının qaynar xətti fəaliyyətə başlayıb:

+994 12 499 61 11

Əlcəzair portalı Şuşa Bəyannaməsi haqqında məqalə yayıb

Əlcəzairin “Əl Hərir” portalında Türkiyə və Avrasiya üzrə tədqiqatçı, Suriyalı həkim Muxtar Fətih Beydilin “Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının rəmzidir” sərlövhəli məqaləsi yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Şuşa Bəyannaməsi iki qardaş ölkənin əlaqələrinin tarixində ən qiymətli sənəd kimi qiymətləndirilib. Müəllif qeyd edib ki, siyasi, iqtisadi, hərbi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığı gündən-günə inkişaf etdirən Türkiyə və Azərbaycan liderləri dünyada ən nümunəvi və möhkəm əlaqələr qurublar. Rəsmi Bakı və Ankara BMT-nin Nizamnaməsinə uyğun şəkildə global və regional miqyasda sülhün



və təhlükəsizliyin təmin edilməsinə töhfələr verir. Bu mühüm sənədin Ermənistanın işğalından azad olunmuş Şuşa şəhərində imzalanması həm də türk dünyası üçün böyük əhəmiyyət daşıyır.

Məqalədə Azərbaycanın və Qafqazın mədəniyyət paytaxtı Şuşa, onun başər mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətlər haqqında ətraflı məlumat verilib. M.Beydili qeyd edib ki, erməni işğalçıları bu şəhərdə İslam irsi nümunələrini, məscidləri dağıdıblar. İkinci Qarabağ müharibəsi zamanı azadlığına qovuşan Şuşa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qeyd etdiyi kimi, iki qardaş ölkə arasında əlaqələrin gələcək yol xəritəsinə çevrilib.

Ankarada qatar qəzası baş verib

Ankarada yük qatarı ilə minik avtomobilinin toqquşması nəticəsində baş verən qəza insan tələfatına səbəb olub.

AZƏRTAC xəbər verir ki, Türkiyə paytaxtının Poladlı rayonu ərazisində qatar dəmir yolunu keçmək istəyən maşını əzib. Nəticədə 300 metrə yaxın sürüklənən minik avtomobilindəki üç sərnəşindən biri həlak olub, digərləri xəsarət alıblar.



ALLAH RƏHMƏT ELƏSİN

MHİRK-in Rəyasət Heyəti və kollektiv sosial-iqtisadiyyat şöbəsinin müdiri

Fətəli Bəyimova, anası

QIZILGÜL XANIMIN

vəfatından kədərləndiklərini bildirir, dərin hüznə başsağlığı verirlər.

1822

QAYNAR XƏTT

+994 12 499 48 95

Azərbaycan Dəmir Yolları QSC/Azerbaijan Railways CJSC



www.ady.az

Redaktor:
Vasif SÜLEYMAN

Yaradıcı heyət

Gülnaz Əliyeva (redaktor)
Elbariz Məmmədli (müxbir)
Zahid Qurbanov (fotoqraf)

Ünvanımız: Bakı, Azd 371010. D. Əliyeva küçəsi, 230.

“Azərbaycan Dəmir Yolları” QSC

Telefonlar: 499-43-19; 499-63-91

Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər.

Qəzet redaksiyanın kompüter mərkəzində yığılmış, səhifələnmiş, “Tuna” Nəşriyyat və Poliqrafiya MMC-nin mətbəəsində çap olunmuşdur.

Lisenzia ABN 022560.

Qeydiyyat nömrəsi B 360

Bizim materiallardan istifadə edərkən qəzetə istinad edin.

www.ady.az

Sayı 700. Sifariş 1312.